

(Hekayə)

*Bu, aq saqqalı, iri burnu, yekə ol-
ları olan ixtiyar bir qoca idi; bizim ta-
nişığımızdan hələ çox-çox qabaqlar
həkim işləyirdi və aq yabisinə minib
Uaynsburq kükənləri ilə xəstələri yolux-
mağa gedərdi. Sonra o, atasının ölü-
mündən sonra yaxşı bir fermaya sa-
hiblənmış varlı-hallı qızla evləndi. Uca-
boy, qaraşın və həmişə susqun görü-
nən qızı çoxlan gözəllər gözəli sayırdı,
intəhəsi bu gözəlcanın niya mahz
doktoru seçdiyini və ona əra getdiyini
heç kəs anlamadı. Üstəlik də, əra ge-
dəndən bir il keçməmiş qız ölmüşdü.
Doktor Rifiinin əlləri çox yekəydi; elə
iriydi ki, barmaqlanı yumaqda o-
naqlan qız böyüklükde olan taxta kür-
əciklərə benzeyirdi.*

Doktor Rifi qız aqacından qayrlı-
ma qelyan çəkirdi; aradının vəfatin-
dan sonra o, bütün gününü öz boş ka-
binetində, hörmətli toru basmış pən-
cərenin böyründə oturmaqla keçirirdi.
Doktor Rifi çox ucaboy adamdı. Ən
azı on il geyildiyindən əynindəki kost-
yumin dizləri və dirsekleri sürtülmüş-
dü. Qəbul saatlarında isə o, pamazi
xalatda olurdu. Xalatin iri cibləri vardi;
doktor kağız qırıqlarını həmin cibləre
yiğirdi. Bir neçə heftədən sonra qırıntı-
lar yumrulanıb bərkir, o da ciblərini
çevirib onları döşəməye çirpirdi.

On il ərzində doktor Rifi yalnız bir-
cə nəfərlə dostluq etmişdi – meyvə
tingliyinin sahibi Con Speniard adlı bir
qoca ilə. Doktorun kefi kök olanda ka-

ğız yumrularını cibindən çıxarıb dostu-
na atır, ucadan şaqqanaq çəkirdi:- Al,
çərençi qoca! Tut gəldi, qəlibiyuxa qo-
ca!

Doktor Rifinin qaraşın qızla evlən-
məsi və ölərkən qızın her şeyi ona mi-

birinin ardında doğulan düşüncələrin
çoxluğundan doktorun başında nə-
həng bir həqiqət yaranır və beyni aq-
lagelməz dərəcədə böyükürdü. Bu hə-
qiqət bütün dünyani kədərləndirib ya-
sa batırırdı və getdikcə böyükür, nə-

Kağız Kürəciklər

ras qoyub getməsi barədəki hekayət o
qədər də maraqsız deyil. Bu hekayətin
Uaynsburq bağlarında rast gəlinen əy-
riböyr almacıqlar kimi öz füsunkarlığı
var. Olur ki, hərdən şaxtalı qış günün-
də meyvə bağında gezirsən. Meyvələr
ağacdan çıxdan derilib. Onları çellək-
lərə doldurub böyük şəhərlərə göndə-
riblər. Orda isə həmin meyveleri çoxlu
kitab-jurnal, mebel və adamlar olan
xudmani otaqlarda yeyirlər. Ağaclarda
olsa-olsa, bir neçə kələ-kötür alma qal-
ıb. Bu almalar doktorun yekə əllerinin
oynaqlarına oxşayırlar, ancaq dişləyən-
də necə dadlı olduqlarını görürsen və
bir-bir bütün ağaclarla yaxınlaşıb bu
əyış-üyüş almaları ciblərə doldurur-
san. Bunun lezzətinə az adam bilir!

Doktor Rifi qızla yayda tanış ol-
muşdu. Onda kişinin qırıq beş yaşı var-
dı və artıq ciblərini kağızla doldurma-
ğa vərdiş elemişdi. Bu adət doktorun
balaca arabada kənd yollarıyla asta-
asta getdiyi vaxtlar yaranmışdı: o öz fi-
kirlerinin gah əvvəlini, gah da axırını
kağıza qeyd edib cibinə soxurdu. Bir-

həngləşirdi. Sonra yenə eriyib solur və
təzədən onun yerini xırda fikirler tutur-
du. Ucaboy qız hamile olduğunu hiss
edib qorxduğu üçün doktorun yanına
gelmişdi. Onu bu hala salan qeyri-adı
şəraitin zenciri idi: valideynlərinin ölü-
mü və ona qalan barlı-bəhrəli torpaq
çoxlarını qızın ayağına getirmişdi. Qız
iki il ərzində, bütün axşamları onların
ehətesində keçirməli olmuşdu.

İki namizəddən başqa, o birilər
hamısı bir-birinə benzeyirdilər: hər bi-
ri qızın öz sevgisindən, məftunluğundan
söz açır və bu zaman onların göz-
lərində, səslerində həris, çılgın bir ifa-
də dolasındı. Digerlərinə benzəmeyən
iki namizəd isə həm de bir-birindən
keskin fərqləndirdi. Dümağ əlləri olan
şax qamətli genç – Uaynsburq zərgə-
rinin oğluydu. O heç kəsə macal ver-
mədən, yorulmaq bilmədən elə hey öz
əxlaqından dəm vururdu. Qızla təklik-
də qalandan da özge heç nədən danış-
mirdi. İkinci oğlan isə qarasaç bir ca-
vandı. Onun qulaqları çox yekəydi və
heç nə barədə danışmazdı, ancaq qı-

Sərvənd Anderson

zi həmişə qaranlıq bir künçə çəkib bəs
deyince öpərdi. Qız əvvəl belə qərara
gəlməmişdi ki, zərgərin oğluna əre get-
sin. Kirimişə oturub saatlarla oğlana
qulaq asırdı, ancaq sonra yavaş-ya-
vaş qorxmağa başladı: hiss etdi ki, de-
yəsən əxlaqdan dəm vuran bu qoçaq,
əslində, əxlaqsızın yekəsidir – daniş-
daniş həmişə qızın əl-paşa bədənini
qurur, bir an da gözünü çəkmədən
baxışlarıyla qızı elə hey o üz-bu üzə
çevirirdi.

Bir dəfə qız yuxuda gördü ki, oğ-
lan onun əl-paşa bədənində sarılıb və
dişlərinin arasından qızın al qanı sü-
zülür. Bu yuxu düz üç dəfə təkrar olun-
du. Doktorla tanış olan qız dərhal qera-
ra aldı ki, daha ondan ayrılmassisin. O,
qəbulə sehər ertədən gəlməmişdi və dər-
dini deməyə macal tapmamış doktor
artıq hər şeyi anlamış kimi görünürdü.
Kabinetdə kitab dükəninin sahibiyle
onun arvadı da vardı; bütün əyalət hə-
kimləri kimi doktor həm də diş çəkirdi.
Qadın elindəki yaylığı bərk-bərk üzü-
nə sixib zariydi, əri də böyründə da-
yanmışdı. Doktor diş dərbət çıxaranda
ər-arvad hər ikisi birdən qışqırıldılar.
Qan qadının aq paltarı boyunca süzüldü.
Ancaq qız qorxmadı. Elə ki kabi-
netdə təkcə ikisi qaldılar, doktor qız-a
baxıb gülümsədi: - Şəhər kənarında
faytonla gəzmek pis olmazdı!



*Bir neçə həftə dəlbadal hər gün
görüşdürlər. Naxışluğa tutulduğundan
qızın hamiliyi keçib getmişdi. O, kə-
kə-kötür almalarda gözəllik tapanlar-
dan idi və artıq böyük şəhərlərin yara-
şığılı otaqlarında yeyilən qüsursuz
meyvələrə hörmət etməyi bacarımdı.
Həmin ilin payızında qız doktora əra
getdi, o biri ilin payızında isə canını
tapsırdı. Kağız üzəндə qaraladığı fi-
kirləri doktor Rifi bütün qış uzunu qız
oxumuşdu. Öz qeydərinin oxuyaşın
doktor gülümür və kağızları təzadən
qaytanb cibinə soxurdu. Sonradan hə-
min kağızlar onun ciblərində bərkimis
kürəciklərə çevrilirdilər.*

Tərcümə etdi:
Mahir N. Qarayev